

Arzu MƏMMƏDXANLI

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
arzu2572@rambler.ru

ORXAN PAMUK AZƏRBAYCAN

~~ORXAN PAMUK İNQİZİTİM~~

Açar sözlər: Orxan Pamuk, Nobel mükafatı, Azərbaycan ədəbiyyatşunaslığı, bədii tərcümə

Key words: Orkhan Pamuk, Nobel Prize, Azerbaijan literary criticism, literary translation

Ключевые слова: Орхан Памук, Нобелевская премия, азербайджанская литературоведение, художественный перевод

Orxan Pamukun nəşri 1980-ci illərin ikinci yarısı – 2000-ci illərin əvvəllerindən, nəinki Türkiyədə, həmçinin Azərbaycanda, bütövlükə Şərqdə, eləcə də Avropada, Rusiyada, Çində, Yaponiyada, Şimali və Cənubi Amerikada da böyük oxucu kütləsinin rəğbətini qazanmışdır. Qürur-la demək olar ki, türkiyəli yazıçı dünyanın demək olar ki, bütün nüfuzlu mükafatlarını qazanmış, əsərişlə bir çox idarəətçi və ictimaiyyət üzvü ilə minşim.

O.Pamuk Azərbaycan Yazarılarının sədri, Xalq yazarı Ananın dəvəti ilə 2004-cü il may ayının 21-də Bakıda keçirilən Azərbaycan Yazarlarının XI qurultayında iştirak etmək üçün ölkəmizə gəlmişdir. Paytaxtımızı gəzən yazıçı, "uradı "mədəniyyətlərin qovuşduğu məkan" adlanırdı". Qurulubadı, cixısında diliñə millatına həşilşenin ifadə edərək bildirmişdir ki, türkçə yazarlar, əvvəlcə çox zəngin. Əlan öz mədəniyyəllərinə güvənməlidirlər. Bütün dünyaya öz varlığını, mədəniyyətini sübut etmək lazımdır. Dünyadakıları öyrənmək, öz mədəniyyətini zənginləşdirmək və modern vasitələrlə onu tanıtmaq, yaymaq gərəkdir. Dünyanın hansı problemləri mədəniyyətimiz üçün aktualdır? – bunu düşünmək lazımdır. Evimiz, məhəlləmiz, anamız, uşaqlarımız haqqında yazdıqlarımız bütün dünyani maraqlandırmalıdır. Modern ədəbiyyatı çağdaş dünyaya çağdaş dildə çatdırmaq lazımdır.

Qurultaydakı çıxışında söylədiyi “Hamımızı birləşdirən türk dünya-sıdır. Anadoluda eşimmişəm: millət Türkiyədən və ya Azərbaycandan bəhs etməyə başladığı zaman ədəbiyyatı sevir. Yazmaq istəyən əger yaziçı, şair olacaqsə, belə bir şeyi hiss edirə, həmən deyər ki, türk dilim var”, – söz-ləri böyük həyəcanla qarşılanmışdır [1, s.71-75].

Şəhərimizdə qonaq olduğu ərefədə şair-tərcüməçi Səlim Babullaoğlu ilə olan müsahibəsində görkəmlü yaziçinin sənət və əsərlərini, iżmət-iżrə olan münasibəti, romanlarının digər dillərə tərcümə problemləri, əsərlərinin avtobioqrafik xüsusiyyətləri haqqında səmimi fikirləri səslənmişdir [2, s.115-124].

Bu bir həqiqətdir ki, milli mədəniyyətlər təkcə yerli ədəbiyyatla deyil, həm də dünya ədəbiyyatından qidalanaraq zənginləşir. Əminliklə demək olar ki, xalqların mənəvi sərvətlərinin üzvi vəhdətini yaratmaqdə bədii tərcümə sənətinin böyük rolü və əhəmiyyəti vardır. Təsadüfi deyil ki, tərcüməçiləri xalqlar arasında körpüsalanlar da adlandırıllar.

Buınula, hələ, türk ədəbiyyatına, dair əlahi və bədii matnların dilimizə tərcüməsi məsələsindən söz açıldıqda, iş bir az yönünü dəyişir və böyük mütəfəkkir şair Mirzə Ələkbər Sabirin “Osmanlıcadan tərcümə türkə” nə deməkdir?! misraları yada düşür.

Məsələyə müasir dövrün tələbləri baxımından yanaşan akademik Nizami Cəfərov qeyd edir ki, XX əsrin əvvəllerində bu diller arasında fərq az idi. 30-cu illərdə Türkiye türkçəsində “özləşmə” adlanan proses getdi və fərqli sözler yarandı. Buna görə də, bədii mətnlərin tərcüməsi məsəlesi meydana çıxdı. Səməd Vurğunun şeirlərində çoxlu türk sözleri var, Hüseyin Cavid isə demək olar ki, türkçə yazırıdı. Sonrakı dövrdə əla-qələr kəsildi və fərqlər əmələ gəldi [3]. Zənnimizcə, Türkiye türkçəsindən Azərbaycan dilinə tərcümə (buna bəzən uyğunlaşdırmaq, çevirmək də deyilir), əlkəmizdə qardaş, xalqın ədəbiyyat nümunələrinin daha geniş yayılmasına da xidmət göstərir.

O.Pamuk yaradıcılığından ilk dəfə 2007-ci ildə “Mənim adım Qırmızı” romanı nasır, publisist, tərcüməçi Nəriman Əbdülrahmanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.

O, heç də sözügedən əsəri dilimizə çevirməklə kifayətlənməmiş, O.Pamukun həyatı, 2007-ci ilə qədər Türkiyədə nəşr olunmuş “Cövdət bəy və oğulları”, “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Yeni həyat”, “Mənim adım Qırmızı”, “Qar”, “İstanbul: xatirələr və şəhər”, “Məsumiyət muzeyi” romanlarının yazılmış tarixçəsi və görkəmlü yaziçinin Nobel mükafatı alması ilə bağlı müxtəsər və dolğun məlumatlara da yer vermişdir.

Tərcüməcının fikrinə, O.Pamuk oxucu zövqünü sınırağa çəkməyi, sevir. Onun ilk baxışda monumental görünən romanları əslində formasına

göre çevik, təhkiyə tərzinə göre cəlbedici, orijinaldır. Eyni zamanda, daim gündəmdə qalmığı, kütlenin rəyində fərqlənən fikirlər söyleməyi sevən yaziçı, həmişə yalançı səmimiyyətin və millətçiliyin əleyhinə olub. Ondan ötrü zamanı qabaqlamaq (hətta zamanın təkinə də ensə) yeganə ədəbi ölçüdü [4, s.19].

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamına əsasən, “Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri” kateqoriyasında O.Pamukun əsərlərinin dilimizə tərcüməsi də nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə bağlı yaziçinin “Seçilmiş əsərləri” (tərcümə edən və öz sözün müəllifi Nəriman Əbdülrahmanlı) çap olunmuşdur [5].

40 ildir ki, yazıçılıqla məşğul olan O.Pamukun yazdığı tek ssenari əsəri “Gizli üz” dolğun məzmunu ilə heç də romanlarından geridə qalmır. Bu ssenari 2009-cu ildə tədqiqatçı-alimlər – Arif Əmrəhoğlu və Paşa Kərimov tərəfindən dilimizə tərcümə edilmişdir. Tərcüməçiləri əsərin mətaforalarla zəngin mətninin mistik havasını orijinalda olduğu kimi Azərbaycan oxucularına çatdırıbilmisler. Ssenaridə mühüm yer alan “saat” arxetipi keçmişin və indinin iç-içə keçdiyi, bir-birini yenidən yaratdığı, zamanın parçalarla bölünərək statistikləşdirilmədiyi bir anlamı ifadə etmiş, fərqli funksiyalar daşıyan qadının evi, fotoqrafcının evi, Bizans xarabalıqları, Qatıhlət şəhəri və s. məkan adlarının hər birinə simvolik funkşivalar yüklenmişdir. Mürəkkəb quruluşa malik ssenarinin tərcümə prosesində zaman və məkan anlayışının mənə zənginliyinin ifadəsi uğurla həyata keçirilmişdir [6, s.17-67].

Alman mütəfəkkiri Henrix Heynenin qiyməli bir fikri vardır: “Orijinalın həfini, hətta, daqıq fikrini, grammaticamı, öyrənilən söz, elhiyatına, malik olan hər kəs tərcümə edə bilər. Lakin əsərin təhriri tərcümə etmək hər adamın işi deyil”. O.Pamukun atasına ithaf etdiyi “Atamin çəmodanı” adlı Nobel nitqində onun ədəbiyyata, yazıçılığa, yaşadığı şəhərə verdiyi dəyərlərə bağlı fikirlərindən başqa, atası ilə bağlı xatirələrinə də geniş yer verilmişdir. Hətta, görkəmlü yaziçı çıxışını “bu gün atamın aramızda olmasının çox istərdim”, – sözleri ilə yekunlaşdırılmışdır. 2009-cu ildə Səlim Babullaoğlu tərəfindən dilimizə tərcümə edilmiş Nobel nitqində O.Pamukun əsləbini, həyata baxışı, onu duygulandıran anlar yüksək peşəkarlıqla qorunub saxlanılmışdır [6, s.4-16]. Əminliklə demək olar ki, Səlim Babullaoğlu Nobel nitqinin “ruhunu” tərcümə etməyi bacarmışdır.

Maraqlıdır ki, maşhur yaziçı yaradıcılığında hekaya iştinin türk verməmişdir. Ün bir roman, saysız müsələsələr və məqələlər mənbələrin ələsə da, indiyədək yalnız “Pəncərədən baxmaq” adlı tək əlin həkuyə qələmə almışdır. Bu hekayə 2010-cu ildə Arzu Məmmədxanlı tərəfindən dili-

mizə uyğunlaşdırılmışdır. Tərcümənin müəllifi həmin kitaba yazdığını “Bir hekayənin hekayəsi” adlı ön sözda diqqəti O.Pamukun əsərlərinin avtobiografik xüsusiyyətlərinə yönaltmışdır [7].

O.Pamukun yaradıcılığına xüsusi maraq göstərənlərdən biri də es-şəci, yazıçı, tərcüməçi Fərid Hüseynidir. 2010-cu ildə onun tərcüməsində “Yeni həyat” romanı işıq üzü görmüşdür. O, kitabaya yazdığını “Yeni həyatınız” adlı ön sözə bildirmişdir ki, O.Pamuk bədii texnikanı mövzuya ustalıqla yerləşdirməyi bacarıır və buna görə də ədəbiyyatda məntiqi texnikanın ən ənəmlı nümayəndəsi hesab edilə biler. Çünkü məntiqdə verilən şərtin biri ödənilmirsə, digərinə yol açılır və bütün verilənlər əslində digərinin açanıdır. Tərcüməçinin fikrincə, türkiyəli yazıçı bütün romanlarını bu prinsip əsasında qələmə almışdır [8, s.3-6].

İşlərini uğurla davam etdirən Fərid Hüseyn 2011-ci ildə isə “Bəyaz qala” romanını tərcümə edərək Azərbaycan oxucularına təqdim etmişdir. Tərcüməçi kitabaya yazdığını “Bəyaz qala”nın Orxan Pamuku” adlı ön sözə romanın postmodernist xüsusiyyətləri haqqında izahədici məlumatlar verməklə yanaşı, əsərdə Şərq-Qərb probleminə müxtəlif baxışlar və yanaşmaların olduğunu diqqət çəkmişdir. Qeyd etmişdir ki, “Bəyaz qala” romanında “biziñ ölüñiyimiz Şərq-Qərb pröblemi” bəzəni məqamılarda müəllif tərəfindən “uyutra çəvirlin və iddialı təlim” kimi, “Böyük insan üçün həm tərəqqişmalar yoxdur. Çünkü, Şərq-Qərb dəyəri yoxdur, sadəcə dəyər var və Böyük insan yalnız öz dünyasını düşünüb addımlar” [9, s.3-5].

Görkəmli yazıçının “ilk və son siyasi kitabı” adlandırdığı “Qar” romanı 2012-ci ildə Sevinc Səfərova [10], polifonik üslubda yazılmış “Şəssiz ev” romanı isə Vəliyə Əlişanlı “Cəfərliyən” əsərindən təqdim edilmişdir [11].

“Qara kitab” O.Pamukun ən ziddiyətli əsəridir. Həm Şərq, həm də Qərb ədəbiyyatının qədim və yeni nümunələrinin ruhunu yaşıdan romanın bir neçə qaynağı vardır: “Min bir gecə nağılları”, Mövlənənin “Məsnovi” əsəri, Şeyx Qalibin “Hüsn və Eşq” allegorik hekayəsi, eləcə də Dantenin “İlahi komediya”, Dostoyevskinin “Karamazov qardaşları”, Ed-qar Poe, Borxesin yaradıcılığına aid xüsusiyyətlər və s. Keçmişə səyahət, indiki zaman, gələcəklə bağlı xəyallar, müxtəlif məzmunlu hekayələri yan-yana getirmək, sintezləşdirərək bütöv bir süjet halında oxucuya təqdim etmək əsərin müəllifindən böyük məsuliyyət tələb edirdi. 2013-cü ildə romanı Azərbaycan dilinə tərcümə edən Nəriman Əbdülrahmanın Şərq ədəbiyyatına, eləcə də Avropa ədəbiyyatına yaxından bələd olduğu deyə bilərik [12].

O.Pamukun dünya ədəbiyyatşunasları tərəfindən “müasir dünya ədəbiyyatında eşqi ifadə edə bilən ən yaxşı əsər” ünvanını qazanan “Mə-

sumiyyət muzeyi” romanı 2015-ci ildə Könül Əliyeva tərəfindən dilimizə tərcümə edilmişdir [13].

Müsahibələrinin birində Nəriman Əbdülrahmanlı qeyd etmişdir ki, tərcümə prosesində mətni seçməkdə ikili standartdan istifadə edirəm. Elə əsərlər var ki, oxuyanda görürem, onları mən yazmaq istəmişəm, ya yaza bilməmişəm, ya da gecikmişəm. Sevgidə insanın niyyəti, yoxsa qisməti vacibdir?! Xoşbəxtliyimiz və ya bədbəxtliyimiz seçimlərimizlə bağlıdır-mı? Yoxsa bizdən ixtiyarsız başımıza gəlir? “Beynimdəki qəribəlik” romanı bu suallara cavab axtara-axtara oxucunu daim həyacanda saxlayan maraqlı bir kompozisiyaya malikdir. Daha önce türkiyəli yazıçının müsahibələrini, bir neçə əsərini və s. dilimizə tərcümə edən Nəriman Əbdülrahmanlı “Beynimdə qəribəlik” romanını Azərbaycan dilinə çevirərkən mövzunu tam şəkildə mənimsəməyi bacardığını göstərmişdir [14].

Ölkəsində olduğu qədər, Azərbaycanda da yazıçının əsərlərindən daha çox onun Nobel mükafatı alması barədə danışılmışdır. Yaziçi Anar, “Orxan Pamukun şəhəri və dünyası” adlı məqaləsində onun romanlarına dünya miqyasında yüksək qiymət verilməsinə, eləcə də Nobel mükafatına layiq görülməsinə dair maraqlı, bər. fikir, rəlli, sənədlər. “Qəbələ və Azərbaycan. öz oxucularına maraqlı şəkildə də olسا, onlara az-çox tanış olan Avropa tərəfindən şübhələr çəkdiyim vədir. O.Pamukun romanlarının fakturası isə Qərb oxucusunun alışmış olduğu biçimlərdə Şərqi ona az tanış olan ekzotik həvəti təşkil edir. Türk-Səpər məhsullarından O.Pamuk Avropa ədəbi təamı hazırlayıır. Həm də bunu parlaq, istedadlı, “dadlı”, başlıcası isə uğurla edə biler. Onun romanları məzmununun zənginliyi ilə ədəbi elitar. ən qədər qədər, cəlb olunur, hədəkliyin qüvvələri isə sırası, oxunur, maraqlı qızarır” [15].

Tədqiqatçı, kulturoloq Aydın Xan Əbilov “Türkün çağdaş ədəbi tarixini yaranan Orxan Pamuk” adlı məqaləsində yazıçıya Nobel mükafatı verilməsini “Qərb ölkələri tərəfindən qədim Şərq mədəniyyətinin - İslam sivilizasiyasının etirafı” olduğunu qeyd etmişdir. Tədqiqatçı O.Pamukun həyatını Nazim Hikmətə eyniləşdirərək “hər iki nəhəng sənətkar dünyada tanındı, oxundu, dəyərləndirildi, fəqqt, məməkətində söyüldü, başçıya məruz qaldı, incidildi. Bu qüdrətli sənətkarlar öz məməkətində həbsxana qorxusu, öldürmək təzyiqi ilə üzləşdi,” – sözləri ilə yazıçının əsərlərində qoyduğu məsələlərə görə öz ölkəsində qarşılaştığı hücumlara diqqəti yönəltmişdir [1, s.73].

Fikrimizcə, Nobel mükafatı haqqında gedən söz-söhbətə tədqiqatçı Məti Osmanoğluun sözləri ilə son qoymaq yerinə düşərdi: “Dili dilimizdən olan O.Pamuk 10 il əvvəl Nobelə layiq görürləndə, onun bu mükafatı siyasi mülahizələrə görə aldığı iddia edilmiş və bizim media da bu nüfuz-

lú mukafatın təsadüfi verildiyi lükünə üstünlük verirdi." "Zaman O.Pamukun sürpriz isim olmadığını sübut elədi...." [16].

O.Pamuk 'duliya ədəbiyyatıñasının yaxınuñ maraqlarıñı, xarici ölkə oxucuları tərəfindən daha çox sevilən yazılıcidır. Bununla bağlı tədqiqatçı və ədəbiyyatçuların müxtəlif yönü fikirləri var: "kimisi "şəhərin əleti" olmaqdə, kimisi "fikirlerinə qədər insanına üstünlük verməkdə, kimisi isə siyasi görüşlərində Qərb və Avropa dövlətlərinin mənafeyini müdafiə etməkdə görür. Məsələnin əslini başa düşmək və yazılıçının dünyəviliyinin səbəbini təyin etmək üçün akademik Nizami Cəfərovun fikirlərini xatırlatmağa böyük ehtiyac duyular. Tanınmış alim bildirmişdir ki, "bu gün Türkiyənin ədəbiyyatı hələ ölkənin ənənələrinin adəhiyyatıdır. O Pamukun yüksəlməsi, və Nobel mədəniyyət, artırasıma, Jaxırayatəcə, mərkəz ümürəyəsinin adəhənə adamları bu ödülü evvəlcə Çingiz Aytmatova və yaxud Oljas Süleymanova verilməli olduğunu iddia edirlər. Demək, istər-istəməz bura-dan aydın olur ki, qlobal problemlər üzərində düşünən ədəbiyyat öz mukafatını almamış, yeni problemi qoyan yazılıçi mukafat alır. Burada, ənənəvi, udvruri, udriyanın könyuklurası var. Bütün nəyə görə məhz Çingiz Aytmatovun yox, O.Pamukun Nobel aldığını bilirik. O.Pamuk Türkiyənin problemini türk düşüncə tərzi ilə qaldırmır. O, bu problemi böyük düşüncə, intellektual güclərinin maraqları səviyyəsində qaldırır. Bəlkə də, O. Pamuk dünya üçün, Türkiyə üçün olduğundan daha maraqlıdır" [17].

Pesəkar bədii qələm və təşəkkür sahiblərimizin nəinki publisistik, həm də tənqidçi məqalələr yazıb, bu və ya digər maraqlı əsər haqqında mülahizələr irəli sürməsi, heç şübhəsiz ki, yaxşı haldır. Bütün hallarda nəinki tənqidçilərin, həm də yaradıcı insanların belə əsərlərə dəyər verməsi təqdirəlayıqdır, yetər ki, səriştəli bir insanın qələmindən çıxın...

"Azərbaycan ədəbi mühitində nə baş verir?" – başlıqlı məqaləsində Xalq yazılıçısı Elçin, son zamanlar poeziyada da, nəsrda də artan bir xətlə yalançı "xəlqilik" tendensiyasının müşahidə olunduğunu, buna professorul "şəhərin" susluğunu, "şəhərin" "şəhərin" isə "şəhərin" qələbəliyi əsl xəlqilik kimi təqdim etdiyini tənqid atəşinə tutmuşdur. Yazıcı deyir ki, realist ədəbiyyatda xəlqilik estetik kateqoriya kimi keyfiyyət göstəricisi olub, amma ədəbiyyat ilə antiadəbiyyat, tarix boyu qəsəbə addimlaşdı, kimi, xəlqilik, ilə, valaçlı "xəlqilik" dəndəməqəsə addimlaşdır. Elçin yalançı "xəlqilik" yeri gəldi-gəlmədi, lazzatla mövzut detallarının adını çəkil, orada ciddi bir mətbəh olmadan təzə təndir. Çərçivinin, dəzəl, qəxşəndən, tufanın inayin-camışın həyat tərzinəcən kənd həyatından bəhs edib, koloriti olur, xəlqinə əsər gətirib; azur rüllər boyu iformalaşmış ədəbi dili normalini pozub (şöhbət müəllisin öz dilindən gedin), xəlqilik məsləhətindən

sui-istifadə hallarını "yalançı xəlqilik" göstəriciləri hesab etdiyini tənqid etmişdir. Elçin qeyd etmişdir ki, Pamuk xəlqiliyi – genetik xəlqilikdir və o görünümür, çünkü kosmopolitliyin arxasında gizlənib. Böyük mənada kosmopolitlik ali düşüncənin ifadəsidir, vəni millini givmetləndirməklə bərabər, yalnız millinin yox, bəşərinin maraqları ilə yaşayıb, bəşəri məyarlarıla düşündüyünü ön plana çəkir [18].

Məlum olduğu kimi, O.Pamukun nəşr əsərləri bir-biri ilə sıx əlaqədədir. Bunu nəzərdən qaçırmayan Mirmehdi Ağaoğlu yazılıçının yaradıcılığını bu sözlərlə səciyyələndirmişdir: "Pamukun əsərlərində yüksək mərtəbəli bir əhinənmə ləyliyəsinə fasadından tutmuş, binanın daxili divarlarının rənginə kimi, təxliyyə planından tutmuş ventilyasiya sisteminə kimi hər şeyi əqəmidiyi ilə əşşünüslü hazırlayan bir memarın eziyyətini duyursan. Hələ nüshin ki, Pamukun romanlarını memar dəqiqələri, hələ də təşəhüsi yazımında onun yanında buraxdığı memarlıq təhsilinin də rolü olmuşdur. Onun romanları sadəcə ard-arda düzülmüş fəsillərdən ibarət deyil, bu romanlar güclü konstruksiyaya malik romanlardan. İstər "Qara Kitab", istərsə də "Mənim adım Qırmızı", lap elə "Beyaz qala"nın konstruksiyasına diqqət yetirəndə görürsen ki, bu nə ilham pərisi, nə də ündür. Bu əsərlər insan beyninin məhsuludur. Aydın olur ki yazılıçı istedad-sifan deyil, intellektualliqdır. Akademik biliyə sahib olmayan heç bir adam bu qədər dərin mənali, mürəkkəb konstruksiyaya malik əsər yarada bilməz" [19].

Bir çoxlarının fikrincə, görkəmli yazılıçının romanları intellektual oxucu kültəsinə sirayət edir. Lakin son illərdə yazdığı "Beynimdəki qəribəlik" və "Qırmızı saçlı qadın" romanları dilinin sadəliyi, izahat vərici cümleləri, eləcə də sadə süjeti ilə digər romanlarından köklü surətdə fərqlənir. Zənnimizə, yəzirçiyə və ədəsiñə "Nobel mədəniyyətinə" romanını yazdığını illərdən başlamışdır. Xalq dili ilə desək, "şəhərdən kəndə köç etmişdir".

Dünya ədəbiyyatçularının da diqqətindən qaçmayıb bu yanaşmaya dair Amerikanın "Daily Beast" adlı nüfuzlu saytında yayımlanan "Nobel lənəti Orxan Pamuk'u öldürdüm" adlı məqalədə "O.Pamuk nostalgiyaya meyil salıb, eşq romanları yazar" ifadəsi yer almışdır. Buna qarşılıq olaraq İngiltərədə çıxan "Independent" qəzetində isə yazılıçının ən yaxşı əsərlərini Nobeldən sonra yazdığını qeyd olunmuşdur.

Şəhər. Ağayev "İki qəməniñ birliq mərasim. və qızınan, vəzifə" əşərindən, yazılıçının "Beynimdə qəribəlik" romanını yazımaqla, tamamilə fərqli" ən rəkursda gorunduyunu qeyd edərək yazmışdır ki, şübhəsiz, tematik baxımdan hər əsər müəllifin təqərəbətindən fərqlənir. Üzərindən təsəkkü, yazılıçı kamerası eks nöqtəyə qurub: həmişə "pəncərədən" həyətə (əslində həyata) baxırdısa, bu dəfə "Həyətdən" pəncərəyə baxası oldu. "Bilmədiyi", "yaşamağı", "hiss etmədiyi" bir dünyadan bilişlərənən, yaşayınlar-

dan və hiss edənlərdən daha maraqlı oldu. Forma baxımından özünü keçməsə də, "Mənim adım qırmızı" və "Qar" romanlarındakı fəndlərin sintezini edərək, əsərə yeni çalar verdi: gah intonasiyası xeyli xəfişləmiş klasik təhkiyə ("Qar"), gah qəhrəmanların monoloqlarının müəllif təhkiyəsi ni əvəz etməsi "Mənim adım Qırmızı").

Tədqiqatçı, "Beynimdə qəribəlik" romanında obrazların daxili aləminin açılması ilə bağlı yazıçının hünərini yüksək qiymətləndirərək qeyd etmişdir ki, O.Pamuk' heç bir romanında Mövlud qədər sevimli obraz yaratmayıb. Eyni zamanda, onun Hacı Həmid qədər birmənalı mənfi obrazı da yoxdur. Birçə bu faktə görə "Beynimdə qəribəlik" romanını postmodernin meydanına buraxmamaq da olar. Nobeldən sonra yazıçı ilk dəfə obrazların xarakterləri üzərində modernizmə xas bir dərinliklə işləyib [20, s.72-76].

Rəsmiyyət, Şəhər, Səfər, Aşq və "Qırmızı, səcət, qədən" romanı haqqında. yazdığı "Pamukun enmə mərhələsi" adlı esesində ikili mövqə sərgiləmişdir. "Siz lap klassizmin qaydalarına uyaraq özündən əvvəlki mətnləri az qala yüzdə-yüz təsdiq edən Orxan Pamak tanıyirdinizmi? Mən, əsla" – müraciətilə başlayan esesində yazmışdır ki, "Mübahiseli olsa da, mən də bir çoxları kimə Pamukun Nobeldən sonra enmə mərhələsi yaşadığını düşünürəm. O, şah əsərlərini Nobeləcən yazmışdı". Məqalənin sonunda isə yazıçının yaradıcılığının dəyərini qoruyub saxlayaraq "Ancaq bu sifir böyük yazıçının son romanlarının çəkisini azaltır. O, enmə və qalxma mərhələlərini özü ilə müqayisədə keçir. Pamuk qələmindən çıxan bütün əsərlər dünya, o cümlədən də türk və Azərbaycan ədəbiyyatı üçün çox dəyəridir" [21] nəticəsini ifadə etmişdir.

Göründüyü kimi, çağdaş türk ədəbiyyatının görkəmli nümayəndəsi O.Pamukun ədəli yaradıcılığının "araşdırılmışlığı" və Azərbaycan uxucusuna çatdırılmışında azərbəyacanlı əlmə, kültüroloq, tərcüməçi və müətəcimlər tərəfindən kifayət qədər işlər həyata keçirilmişdir. Əminliklə demək olar ki, onların əməyi sayəsində O.Pamuk yaradıcılığının timsalında Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin daha geniş miqyasda inkişaf etdirilməsinə böyük töhfələr verilmişdir.

ƏDƏBIYYAT

1. Əbilov Aydin Xan. Türkün çağdaş ədəbi tarixini yaradan Orhan Pamuk // "Ulduz" jurnalı, 2007, № 5.
2. Səlim Babullaoğlu. "Mən bir türk yazarıyam" (Orhan Pamukla söhbət) // Ədəbi söhbətlər. Bakı, 2011.
3. kulisi.lent.az/news/4199
"Osmanlıdan tərcümə türkə, bunu bilməm" deyən Sabir haqlıdır mı? – sorğu

4. Pamuk Orxan. Mənim adım Qırmızı. Türk dilindən tərcümə edən və ön sözün müəllifi: Əbdülrahmanlı Nəriman. Bakı, "Qanun", 2007.
5. Pamuk Orxan. Seçilmiş əsərləri. Eski, "Şəhər-Qızıl", 2009.
6. Pamuk Orxan. Gizli üz. Kinossenari və Nobel mükafatı. Türk dilindən tərcümə edən: Babullaoğlu Səlim və Əmrəhəoglu Arif. Bakı, "Mütərcim", 2009.
7. Pamuk Orxan. Pəncərədən baxmaq. Türk dilindən tərcümə edən: Arzu Məmmədxanlı. Bakı, "Nurlan", 2010.
8. Pamuk Orxan. Yeni həyat. Türk dilindən tərcümə edən: Hüseyn Fərid. Bakı, MK.
9. Pamuk Orxan. Bəvəz əala. Türk dilindən tərcümə edən: Hüseyn Fərid. Bakı, "Qanun", 2011.
10. Pamuk Orxan. Qar. Türk dilindən tərcümə edən: Səfərova Sevinc. Bakı, "Qanun", 2002.
11. Pamuk Orxan. Səssiz ev. Türk dilindən tərcümə edən: Vaqif Olixanlı. Bakı, "Qanun", 2013.
12. Pamuk Orxan. Qara kitab. Türk dilindən tərcümə edən: Əbdülrahmanlı Nəriman. Bakı, "Qanun", 2013.
13. O ramilər. Orxan. Məssəsənnyet müzeyi. Türk dilindən tərcümə edən: Konul Ünyeva. Bakı, "Qanun", 2015.
14. Pamuk Orxan Beynimdəki qəribəlik. Türk dilində tərcümə edən: Əbdülrahmanlı Nəriman. Bakı, "Qanun", 2015.
15. Anar. Orxan Pamukun şəhəri və dünyası. Bakı, "525-ci qəzet", 2012, 10 noyabr.
16. <http://www.moderator.az/news/155138.html>
17. Cəfərov Nizami. Ədəbiyyat publisistikaya keçir. Bakı, "525-ci qəzet", 2009, 03 aprel.
18. Elçin. Azərbaycan ədəbi mühitində nə baş verir? Bakı, "525-ci qəzet", 2009, 25 iyul.
19. <http://axar.az>
...Aşagəli. Mirmehdi. Həs biş. sev. həxal. andər. İncəcübləndirici ola bilməz. Yazı xaric Bəli, təbii, yazı xaric...
20. Ağayev Şərif. İki qıtəni birləşdirən və ayıran yazıçı // "Multikulturalizm" jurnalı, 2016, № 2.
21. <http://kulis.lent.az/news/14966>
...Aşayev Şərif. Pamukun enmə mərhələsi. Esse

Arzu Mamedkhanly

ORHAN PAMUK IN AZERBAIJANI LITERARY-THEORETICAL MIND

Summary

Orhan Pamuk is a well-known representative of the Turkish people's literature which has rich history and culture. His translated works into many languages have earned a great reader's sympathy. The creativity of the Turkish writer, has always been in the center of attention of the Azerbaijani literary criticism. In the literary environment of Azerbaijan has been given valuable insights and ideas about Orkhan Pamuk, and his 9 novels, one scenario and story have been translated into our language.

This article will focus on the translated works of the writer into Azerbaijani and will be analyzed in the local press about his creativity.

**ОРХАН ПАМУК В АЗЕРБАЙДЖАНСКОМ ЛИТЕРАТУРНО-
ТЕОРЕТИЧЕСКОМ МЫШЛЕНИИ**

Резюме

Орхан Памук является одним из известных представителей богатой историей и культурой туркоязычной литературы. Его произведения, переведенные на многие языки, получили широкое признание у читателей всего мира. Являющийся по происхождению турком писатель всегда был в центре внимания Азербайджанского литературоисследования. В азербайджанской литературной среде творчество Орхана Памука было высоко оценено, на азербайджанский язык были переведены и изданы 9 романов, единственный сценарий и рассказ писателя.

В этой статье, опубликованной в азербайджанской прессе, проведен обзор и анализ исследований творчества писателя проведенных в местной прессе.